



Latvian (latviešu valoda)

## Levada rituāli

Krusta zīme

Tēva un Dēla un Svētā Gara  
vārdā.

Āmens

Sveiciens

Mūsu Kunga Jēzus Kristus  
žēlastība, un Dieva mīlestība, un  
Svētā Gara kopība esi ar tev  
visiem.

Un ar savu garu.

Senitenciālais akts

Brāļi (brāļi un māsas), atzīsim  
mūsu grēkus, Un tāpēc  
sagatavojieties svinēt svētos  
noslēpumus.

Es atzīstos visvarenajam  
Dievam Un jums, mani brāļi un  
māsas, ka es esmu ļoti grēkojis,  
Manās domās un vārdos, ko  
esmu izdarījis un ko es neesmu  
izdarījis, caur manu vainu, caur  
manu vainu, caur manu  
vissmagāko vainu; Tāpēc es  
jautāju svētītajai Marijai  
Evervirgin, visi eņģeļi un svētie,  
Un jūs, mani brāļi un māsas,  
lūgt mani par Kungu, mūsu  
Dievu.

Lai Visvarenais Dievs mūs  
apžēlojas, piedod mums mūsu  
grēkus, un nogādāriet mūs  
mūžīgā dzīvē.

Āmens

Azerbaijani (azərbaycan dili)

## Giriş ayinləri

Xaç işarəsi

Atanın və Oğulun və Müqəddəs  
Ruhun adı ilə.

Amin

Salamat

Rəbbimiz İsa Məsihin lütfü, və Allah  
sevgisi, və Müqəddəs Ruhun birliyi  
Hamınızla birlikdə olun.

Və ruhunuzla.

Penitential akt

Qardaşlar (qardaş və bacılar),  
günahlarımızı tanıyaq, Beləliklə,  
müqəddəs sirləri qeyd etmək üçün  
özümüzü hazırlayın.

Uca Allaha etiraf edirəm Sizə,  
qardaşlarım və bacılarım, Mən çox  
günah etmişəm, Düşüncələrimdə və  
mənim sözlərimdə, Etdiklərimdə və  
nə edə bilmədiklərimdə, Mənim  
günahımdan, Mənim günahımdan,  
ən şiddətli günahımdan; Buna görə  
də, Mary-ın hər zaman bakirə, Bütün  
mələklər və müqəddəslər, Sən,  
qardaşlarım və bacılarım, Allahımız  
Rəbbin mənim üçün dua etmək.

Qüdrətli Tanrıya rəhmət eləsin,  
Günahlarımızı bağışla, və bizi əbədi  
həyata gətirin.

Amin

Latvian (latviešu valoda)

Kirijs

**Kungs, apžēlojies.**

Kungs, apžēlojies.

**Kristu, apžēlojies.**

Kristu, apžēlojies.

**Kungs, apžēlojies.**

Kungs, apžēlojies.

Glorija

Gods Dievam augstībā, un miers  
virs zemes labas gribas  
cilvēkiem. Mēs jūs slavējam,  
mēs tevi svētījām, mēs tevi  
dievinām, mēs tevi slavējam,  
mēs pateicamies jums par jūsu  
lielo slavu, Kungs Dievs, debesu  
kēniņš, Ak Dievs, visvarenais  
Tēvs. Kungs Jēzus Kristus,  
vienpiedzimušais dēls, Kungs  
Dievs, Dieva Jērs, Tēva Dēls, tu  
atņem pasaules grēkus,  
apžēlojies par mums; tu atņem  
pasaules grēkus, pieņem mūsu  
lūgšanu; jūs sēžat pie Tēva  
labās rokas, apžēlojies par  
mums. Jo tu vienīgais esi  
Svētais, Tu vienīgais esi Tas  
Kungs, tu viens esi  
Visaugstākais, Jēzus Kristus, ar  
Svēto Garu, Dieva Tēva godībā.  
Āmen.

Savākt

**Lūgsimies.**

Āmen.

Vārda liturģija

Pirmais lasījums

Tā Kunga vārds.

Azerbajjani (azərbaycan dili)

Kyrie

**Ya Rəbb, mərhəmət edin.**

Ya Rəbb, mərhəmət edin.

**Məsih, mərhəmət et.**

Məsih, mərhəmət et.

**Ya Rəbb, mərhəmət edin.**

Ya Rəbb, mərhəmət edin.

Glorya

Ən yüksək olan Allaha izzət, və yer  
üzündə yaxşı iradə xalqına sülh. Sizi  
tərifləyirik, Sənə xeyir-dua veririk,  
Sizi heyran edirik, Sizi tərifləyirik,  
Böyük izzətinizə görə sizə təşəkkür  
edirik, Rəbb Allah, səmavi padşah,  
Ey Allah, Uca ata. Lord İsa Məsih,  
yalnız Oğul, Atanın oğlu Rəbb Allah,  
Allahın quzu, Dünyanın günahlarını  
götürürsən, bizə rəhm et; Dünyanın  
günahlarını götürürsən, Duamızı al;  
Atanın sağ əlində oturursunuz, bizə  
rəhm et. Yalnız sizin üçün  
müqəddəsdir, Sən tək sən Rəbbsən,  
Sən yalnız ən yüksəksən, Müqəddəs  
İsa, Müqəddəs Ruhla, Allahın  
izzətində ata. Amin.

Toplamaq

**Dua edək.**

Amin.

Sözün liturģiyası

İlk oxuma

Rəbbin sözü.

Latvian (latviešu valoda)

Paldies Dievam.

Atbildētais psalms

Otrais lasījums

Tā Kunga vārds.

Paldies Dievam.

Evaņģēlijs

**Tas Kungs lai ir ar jums.**

Un ar savu garu.

**Svētā evaņģēlija lasījums  
saskaņā ar N.**

Slava tev, Kungs

**Tā Kunga evaņģēlijs.**

Slava tev, Kungs Jēzu Kristu.

Ticības profesija

Es ticu vienam Dievam,  
visvarenais Tēvs, debesu un  
zemes radītājs, no visām  
redzamajām un neredzamajām  
lietām. Es ticu vienam Kungam  
Jēzum Kristum, Dieva  
vienpiedzimušais dēls, dzimis no  
Tēva pirms visiem laikiem. Dievs  
no Dieva, Gaisma no Gaismas,  
paties Dievs no patiesā Dieva,  
dzimis, nav radīts, ar Tēvu  
viendabīgs; caur viņu viss tapa.  
Mūsu, cilvēku dēļ, un mūsu  
pestīšanas dēļ viņš nāca no  
debesīm, un ar Svēto Garu tika  
iemiesots no Jaunavas Marijas,  
un kļuva par cilvēku. Mūsu dēļ  
viņš tika sist krustā Poncija  
Pilāta vadībā, viņš cieta nāvi un  
tika apglabāts, un trešajā dienā  
augšāmcēlās saskaņā ar  
Svētajiem Rakstiem. Viņš  
uzkāpa debesīs un sēž pie Tēva

Azerbajjani (azərbaycan dili)

Tanrıya təşəkkür edirəm.

Cavabqayırma məzmurunu

İkinci oxu

Rəbbin sözü.

Tanrıya təşəkkür edirəm.

Müçərrəd

**Rəbb səninlə olsun.**

Və ruhunuzla.

**N.-ə görə Müqəddəs İncildən bir oxu.**

Ya Rəbb, Sənə Şöhrət

**Rəbbin müjdəsi.**

Rəbb İsa Məsih sizə həmd edin.

İmançılıq

Bir tanrıya inanıram, Ata Qüdrətli,  
göy və yerin yaradanı, görünən və  
görünməyən hər şeydən. Bir Rəbb  
İsa Məsihə inanıram, Allahın yeganə  
doğulmuş oğlu, hər yaşdan əvvəl  
atanın doğulduğu. Allahdan Allah,  
İşıqdan işıq, Həqiqi Allahdan həqiqi  
Allah, doğulmuş, edilməmiş, ata ilə  
kongressiya; Onun vasitəsilə hər şey  
düzəldildi. Bizim kişilər üçün və  
qurtuluşumuz üçün göydən endi,  
Müqəddəs Ruh tərəfindən Məryəm  
Məryəmin təcəssümü idi, və insan  
oldu. Bizim xatirimiz üçün Pontius  
Pilate altında çarmıxa çəkildi,  
Ölümdən əziyyət çəkdi və torpağa  
verildi, və üçüncü gün yenidən  
yüksəldi Müqəddəs Yazılara uyğun  
olaraq. Cənnətə qalxdı və atanın sağ  
tərəfində oturur. Yenidən izzətdə  
olacaq Yaşayanları və ölümləri  
mühakimə etmək və onun  
Padşahlığının sonu yoxdur. Mən

## Latvian (latviešu valoda)

labās rokas. Viņš nāks atkal  
godībā tiesāt dzīvos un mirušos  
un viņa valstībai nebūs gala. Es  
ticu Svētajam Garam, Kungam,  
dzīvības devējam, kas nāk no  
Tēva un Dēla, kas kopā ar Tēvu  
un Dēlu tiek pielūgts un  
pagodināts, kas ir runājis caur  
praviešiem. Es ticu vienai,  
svētai, katoļu un apustuliskai  
Baznīcai. Es atzīstu vienā  
Kristībā grēku piedošanai un es  
gaidu mirušo augšāmcelšanos  
un nākamās pasaules dzīvi.  
Āmen.

Homīlija

Universālā lūgšana

**Mēs lūdzam To Kungu.**

Kungs, uzklausi mūsu lūgšanu.

**Euharistijas liturģija**

Piedāvājums

Lai Dievs svētīts mūžīgi.

**Lūdzieties, brāļi (brāļi un  
māsas), ka mans un tavs upuris  
var būt Dievam pieņemami,  
visvarenais Tēvs.**

Lai Tas Kungs pieņem upuri no  
jūsu rokām par viņa vārda slavu  
un slavu, mūsu labā un visas  
viņa svētās Baznīcas labums.

Āmen.

Euharistikā lūgšana

**Tas Kungs lai ir ar jums.**

Un ar savu garu.

**Paceliet savas sirdis.**

Mēs tos paceļam pie Tā Kunga.

## Azerbajjani (azərbaycan dili)

Rəbb, Rəbbin, həyat verən Ruha  
inanıram, Ata və Oğuldan kim gəlir,  
Ata və oğulla kiminlə görüşür və  
izzətlənir, peyğəmbərlərdən  
danışanlar. Bir, müqəddəs, katolik və  
apostol kilsəyə inanıram. Günahların  
bağışlanması üçün bir vətiz edirəm  
və ölənlərin dirilməsini gözləyirəm  
və dünyanın həyatı gələcək. Amin.

Hopdurlu

Qədrinin

**Rəbbə dua edirik.**

Ya Rəbb, duanımızı eşidirəm.

**Eucharistin liturģiyası**

Kütçü

Heç vaxt Allah mübarək olsun.

**Dua edin, qardaşlar (qardaş və  
bacılar), qurbanlığımın və sənin  
Allaha məqbul ola bilər, Qüdrətli ata.**

Rəbb sizin əlinizdəki qurbanı qəbul  
etsin Adının tərifini və izzəti üçün,  
Yaxşılarımız üçün və bütün  
müqəddəs kilsəsinin yaxşılığı.

Amin.

Eucharist namaz

**Rəbb səninlə olsun.**

Və ruhunuzla.

**Ürəklərinizi qaldırın.**

Onları Rəbbə qaldırırıq.

Latvian (latviešu valoda)

**Pateiksimies Tam Kungam, mūsu Dievam.**

Tas ir pareizi un taisnīgi.

Svētais, svētais, svētais Dievs Cebaots. Debesis un zeme ir tavas godības pilnas. Hozanna augstākajā līmenī. Svētīgs, kas nāk Tā Kunga vārdā. Hozanna augstākajā līmenī.

**Ticības noslēpums.**

Mēs pasludinām tavu nāvi, ak Kungs, un apliecināt savu augšāmcelšanos līdz tu atkal atnāksi. Vai: Kad mēs ēdam šo maizi un dzeram šo kausu, mēs pasludinām tavu nāvi, ak Kungs, līdz tu atkal atnāksi. Vai: Glāb mūs, pasaules Pestītāj, par tavu krustu un augšāmcelšanos tu esi mūs atbrīvojis.

Āmen.

Komūnijas rituāls

**Pēc Pestītāja pavēles un ko veidojusi dievišķā mācība, mēs uzdrošināties teikt:**

Mūsu Tēvs, kas esi debesīs, svētīts lai top Tavs vārds; lai nāk tava valstība, tavs prāts lai notiek uz zemes, kā tas ir debesīs. Mūsu dienišķo maizi dod mums šodien, un piedod mums mūsu pārkāpumus, tāpat kā mēs piedodam tiem, kas pret mums pārkāpuši; un neieved mūs kārdināšanā, bet atpestī mūs no ļauna.

**Atpestī mūs, Kungs, mēs lūdzam, no visa ļaunuma, dāvā**

Azerbajjani (azərbaycan dili)

**Allahımız Rəbbin Rəbbinə şükür edək.**

Düzdür və ədalətlidir.

Müqəddəs, müqəddəs, müqəddəs Rəbb Hostların Tanrısı. Cənnət və yer şöhrətinizlə doludur. HOsanna ən yüksəkdə. Rəbbin adına gələn xeyirdua verdi. HOsanna ən yüksəkdə.

**İman sirri.**

Ya Rəbb, ölümünüzü elan edirik və dirilmənizi etiraf edin Yenidən gəlməyincə. Və ya: Bu çörəyi yeyib bu kuboku içdikdə, Ya Rəbb, ölümünüzü elan edirik Yenidən gəlməyincə. Və ya: Dünyanın Xilaskarı, bizi xilas edin, Xaçınız və dirilmə ilə Bizi azad etdin.

Amin.

Birlik ayinləri

**Xilaskarın əmrində və ilahi tədris tərəfindən formalaşaraq deməyə cəsarət edirik:**

Göydə sənətkar olan atamız, Halbuki adınızdır; Sənin səltənəti gəlsin, THY ediləcək göydə olduğu kimi yer üzündə. Gündəlik çörəyimizi bu gün bizə verin, Bizi günahlarımızı bağışla, Bizə qarşı günahlandırılanları bağışladığımız üçün; və bizi sınağa çəkməyin, Ancaq bizi pislikdən qurtar.

**Bizi, Rəbb, hər pisliyindən dua edirik, dua edirik, Günümüzdə sülh bəxş**

## Latvian (latviešu valoda)

mieru mūsu dienās, ka ar tavas  
žēlastības palīdzību, mēs  
vienmēr varam būt brīvi no  
grēka un pasargāts no visām  
bēdām, kad mēs gaidām svētīgo  
cerību un mūsu Pestītāja Jēzus  
Kristus atnākšana.

Karalistei, spēks un slava ir jūsu  
tagad un vienmēr.

Kungs Jēzus Kristus, kas teica  
saviem apustuļiem: Mieru es  
jums atstāju, savu mieru es  
jums dodu, neskaties uz mūsu  
grēkiem, bet uz jūsu Baznīcas  
ticību, un laipni dāvā viņai mieru  
un vienotību saskaņā ar jūsu  
gribu. Kas dzīvo un valda mūžīgi  
mūžos.

Āmen.

Tā Kunga miers lai vienmēr ar  
jums.

Un ar savu garu.

Piedāvāsim viens otram miera  
zīmi.

Dieva Jērs, Tu nes pasaules  
grēkus, apžēlojies par mums.

Dieva Jērs, Tu nes pasaules  
grēkus, apžēlojies par mums.

Dieva Jērs, Tu nes pasaules  
grēkus, dod mums mieru.

Lūk, Dieva Jērs, redzi to, kas nes  
pasaules grēkus. Svētīgi ir tie,  
kas aicināti uz Jēra mielastu.

Kungs, es neesmu cienīgs ka tev  
jāieiet zem mana jumta, bet saki  
tikai vārdu, un mana dvēsele  
tiks dziedināta.

## Azerbaijani (azərbaycan dili)

edərək, ki, mərhəmətinizin köməyi  
ilə, Həmişə günahdan azad ola  
bilərik və bütün çətinliklərdən  
təhlükəsiz, mübarək ümid  
gözlədiyimiz üçün Xilaskarımızın  
gəlişi İsa Məsih.

Padşahlıq üçün, Güc və izzət  
sənindir indi və həmişəlik.

Lord İsa Məsih, Həvarilərinizə kim  
dedi: Sülh səni tərk edirəm, sülhümü  
sənə verirəm, Günahlarımıza  
baxmayın, Ancaq kilsənin imanında,  
və sülh və birliyini lütfkarlıqla bəxş  
et iradənizə uyğun olaraq. Həmişə  
və həmişəlik yaşayan və hökm  
sürənlər.

Amin.

Rəbbin sülhü həmişə yanınızda  
olsun.

Və ruhunuzla.

Bir-birimizi sülh əlaməti təklif edək.

Allahın quzu, dünyanın günahlarını  
götürürsən, bizə rəhm et. Allahın

quzu, dünyanın günahlarını  
götürürsən, bizə rəhm et. Allahın

quzu, dünyanın günahlarını  
götürürsən, bizə sülh verin.

Allahın Quzusuna baxın, Dünyanın  
günahlarını götürənləri gör. Quzunun  
şam yeməyinə çağırılanlar  
mübarəkdir.

Lord, mən layiq deyiləm damımın  
altına girməlisən, Ancaq yalnız sözü  
söyləyin və ruhum sağalacaq.

Latvian (latviešu valoda)

Kristus Miesa (asinis).

Āmen.

Lūgsimies.

Āmen.

Ritu noslēgšana

Svētība

Tas Kungs lai ir ar jums.

Un ar savu garu.

Lai visvarenais Dievs jūs svētī,

Tēvs un Dēls, un Svētais Gars.

Āmen.

Atlaišana

Uz priekšu, Mise ir beigusies. Vai

arī: ej un pasludini Tā Kunga

evaņģēliju. Vai arī: ejiet ar

mieru, pagodinot Kungu ar savu

dzīvi. Vai arī: ej ar mieru.

Paldies Dievam.

Azerbajjani (azərbaycan dili)

Məsihin bədəni (qan).

Amin.

Dua edək.

Amin.

Sonrakı ayinlər

Bərəkət

Rəbb səninlə olsun.

Və ruhunuzla.

Qüdrətli Allah səni qorusun, ata və

oğul və müqəddəs ruh.

Amin.

İşdən çıxarılma

Çıx, kütlə sona çatdı. Və ya: Gedin

və Rəbbin müjdəsini elan edin.

Yoxsa: Rəbbi həyatınızla

izzətləndirərək sülh içində ol. Və ya:

sülhə gedin.

Tarıya təşəkkür edirəm.

[massineverylanguage.com](http://massineverylanguage.com)

© 2022 Copyright Calgorithms LLC